

Ətrabə Cəfərova²²
GƏNC NƏSLİN TƏLİM-TƏRBİYƏSİN DƏMİRZƏ ƏLƏKBƏR SABİR
YARADICILIĞININ ROLU

Bütün ruhu, canı, qanı ilə xalqına bağlı olan Sabir özünəməxsus ədəbi irsi ilə milli ədəbiyyatımızı zenginləşdirdi. Şair çoxşaxəli yaradıcılığında çox sevdiyi uşaqlara da yer ayırdı, Azərbaycan uşaq ədəbiyyatının nadir incilərini yaradaraq millətinin balalarına hədiyyə etdi. Zaman gəldi ki, uşaqlar bu şeirlərə dil açıb böyüdürlər, bu şeirlərə dilimizi, sözümüzü, vətənimizi, millətimizi, təbiətimizi sevdilər.

Sabirin ölməz ırsından "Yaz günləri" şeirini xatırlayaq. Şeirin dili bulaq suyu kimi təmiz, sadə və aydındır. "Yaz günləri" təbiət hadisəsini vəsət etməklə yanaşı, həm də sabahə, gələcəyə ümidiyyət.

Gəl, gəl, a yaz günləri!

İlin aziz günləri!

Dağda ərit qarları,

Bagda ərit qarları.

Caylar dasıb sel olsun,

Taxıllar tel-tel olsun.

Ağaclar açıñ çıçak,

Yarpağı ləçək-ləçək.

Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbəsinin müdürü, şair Qəşəm Nəcəfzadə yazar ki, "Uşaq şeirində əsas meyarlardan biri dildir. Şeirin dili yumşaq və həlim olmalıdır. Çünkü uşaqlar ilk dəfə mənsub olduqları xalqın dilini onun ədəbiyyatı vasitəsilə daha mükəmməl öyrənir. Şübhəsiz ki, dişləri çıxmayan körpə çörək yeyə bilmədiyi kimi, təfəkkür fərmalasmayan uşaq da dediyi sözlərin mənasını öyrənə bilməyəcək. Çünkü ona an evvel iliq, aydın tələfuz olunan sözlər, bir növ təfəkkür lazımdır. Məhz Mirzə Ələkbər Sabir müəllim olduğunu üçün "Uşaq və buz" şeirini çox aydın, sadə dildə yazılmışdır". Uşaqlıq dövrümüzü xatırladacaq Sabirin dillər əzberi olan şeirinə bir daha nəzər salaq:

Dərsə gedən bir uşaq,

Çıxdı buz üstə qoçaq;

Sürüşdü birdən-birə,

Dəydi üz üstə yersə,

Uşaq durub neylədi?

Buza belə söylədi:

Şən nə yamansan, a buz!

Adam yixansa, a buz!

Az qalib ömrün sənin,

Yaz gələr, artar qəmin:

Ətriyb suya döñərsən,

Axib çaya gedərsən! (4, s.11)

1922-ci ildə "Hophopname"nın üçüncü, təkmilləşdirilmiş nəşri işıq üzü görür. Yeni nəşr öz həcmində görə ilk nəşrlərdən xeyli fərqlənir. Sabirin külliyyatına düşməyən bir sıra əsərlərini yeni nəşrə əlavə edirlər. Bu gün məktəblilər tərəfindən sevili-sevili oxunan, diller əzberi olan uşaq şeirlərinin yarısı - "Məktəb şərqisi", "Cütçü", "Ağacların bəhsı", "Elmə təgrüb" şeirləri illə dəfə bu nəşrdə çap olunur.

Sabirin ən böyük amali gənc nəsildə nəcib insani keyfiyyətlər təbiyə etmək, onları elmə, təhsilsə çığırmadır. Ədib uşaqları elmə, təhsilsə səsləməkə yanaşı, cahilliyyi, nadanlığı, tənbəlliyyi, səhlənkarlığı təqnid edir (2, s.12). "Məktəbə təgrüb" şeirindən bir parça:

Mənim bağım, baharım!

Fikri ziyanlı oğlum!

Məktəb zamanı gəldi,

Dur, ey vəfali oğlum!

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

Sabirin uşaqlar üçün yazdığını "Qarğı və tülkü", "Təbib ilə xəsta", "Qoca bağban", "Qarınca", "Molla Nəsrəddin'in yorğanı", "Uşaq və pul", "İsgəndər və faqır", "Azarlı kəndçi", "Hörümçək və ipəkqurdu", "Yalançı çoban" və neçə-neçə şeiri sadə dillə yazmış, böyük məna kösb edən nəsniyətlərdir. Məhz ona görə də zaman keçidkə böyük şairin bir çox misraları atalar sözüñə çevrilir, diller əzberi olur. Necə ki "Qarğı və tülkü" şeirində deyilir:

Olmاسayıdı cahanda sarsaqlar,

Ac qalardı yaqın ki, yaltaqlar

Uşaqlar, yeniyetmələr, gənclər bizim gələcəyimizdir. Onları xoşbəxt, cəmiyyətə yararlı, vətənpərvərlik ruhunda böyük təbiyə etmək, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalasdırmaq əhəmiyyətli bir məsələdir. Bu

ışda gecikmək, "uşaqdır, sonra düzələr", "böyüyündə anlar" "fəlsəfəsi" ilə arxayınlaşmaq, özünə təselli vermək yolverilməzdir. Öyri bitmiş ağacı düzəltmək çünən olduğu kimi mənəvi cəhətdən şikət böyüyən uşaqları sağaltmaq ondan da cətdir.

Uşaq və yeniyetmələrin yenidən təbiyəsi böyük pedaqoji ustalık, dərin bilik, tacribə, səbr, dözülmə və vaxt istəyir. Altı aylıq uşaqın təbiyəsi üçün bir psixoloqdan məsləhət istədikdə o, uşaqın yaşını öyrənib valideynlərin altı ay gecikdiklərindən səyləmisdır. Bəki narahat edici məsələlər uşaq ruhunun bilicisi adlandırdığımız pedaqoq və məarifçi Mirzə Ələkbər Sabir də dərinindən dütşindirmişdir. Müdirlik Sabir tək uşaq şeirləri yazımaqla işini bitmiş hesab etməmiş, həmçinin, hansı üsul, vasita və tərzlərdən istifadə etməyin yollarını da göstərmmişdir. Akademik Əziz Mirzə Mədəvətinin "Molla Nasreddin" şeirləri ilə desək, "uşaq şeirlərində biz həm əsirin talabları, həm də uşaq ədəbiyyatının inkişafı nöqtəyi-nəzərindən mühibbət bir məsələni şai tərafından səyle işləndiyini görürük".

Mirzə Ələkbər Sabirin "özünəməxsus orijinal uşaq şeirlərinin formaları onların mündəricəsinə tam uyarlıdır". "Ə.Sabir Təhirzadə" adlı bir çox imzası ilə "Məktəb şagirdlərinə töhfə" ["Səda" qəzeti, 25 fevral 1910, №46], "Ə.Sabir Təhirzadə" imzası ilə "Təbib ilə xəsta" ["Həqiqət" qəzeti, 18 iyun 1910, №138], yaxud "Ə.S." imzası ilə "Molla Nəsrəddinin yorğanı" ["Günəş" qəzeti, 23 noyabr 1910, №75], yənə də "Ə.S." imzası ilə "Molla Nəsrəddin və oğru" ["Günəş" qəzeti, 2 yanvar 1911, №1], "Ə.S." "Yalançı çoban" ["Yeni həqiqət" qəzeti, 11 fevral 1911, №18] mənzum həkayələrinin ancaq və ancaq valideynlərə kömək kimi uşaqların təbiyəsinin formalasmasına həsr etmişdir.

Mirzə Ələkbər Sabir uşaqlarını məktəblərə verməyən valideynlərə üz tutaraq deyirdi ki, ağar cənnət, hətta cənnətin misilsiz güşəsini arzulayırsınızsa o zaman uşaqlarınızı elm, təhsil alması üçün məktəblərə göndərin. "Məktəb şərqisi" şeirində "Ə.Sabir Təhirzadə Şərnaxı" adlı imza ilə yazırı:

Məktəb, məktəb, nə diligşəsan,

Cənnət, cənnət desəm səzəsan.

Sadəm, sadəm təfərrüciündən,

Əlhəq, əlhəq, gözel binəsan!

Mirzə Ələkbər Sabir yazır ki, kiçik yaşılarından uşaqın arzu və istəklərinin qeyd-şərtsiz yerinə yetirilməsi onun xudpasənd böytürməsinə şərait yaradır. Belə uşaqlar sonralar cəmiyyətdə də xudpasənd, müstəbib olurlar. Onların bu arzu və istəkləri cəmiyyətin mənafəyi ilə uyğun gəlmir. Çok vaxt bu arzu və istəkdən əl çəkmək böyük mənəvi və fiziki qüvvə, vətəndaşlıq qeyrəti, iradə istəyidir. Bəzən yeniyetmədə bu qüvvə və qeyrət, vətəndaşlıq dutğusu çatışır, öz cüzi mənafəyini cəmiyyətin mənafəyindən üstün tutur. Buna görə də uşaqın təbiyəsi ailənin düzgün tərbiyə baxışından yaranır. Cəmiyyət hər bir valideyn qarşısında mərd, əsl vətəndaş, gözəl insan yetişdirmək kimi şərflə bir vəzifə qoyur. Ona görə də sair "uşaqlar üçün sadə, yiğcam əsərlər yazmaqla" istəyir ki, valideynlər balaca yaşılarında uşaqın eməyə, zəhmətə alıshırsın. Bu münasibətə Mirzə Ələkbər Sabir yazar:

Kim ki, tənbəlliye mahəbbət edər,

Daim əyləncələr tələf edər,

Keçirər vəqtini cəhalət ilə,

Bütün ömrü keçər safəlt ilə.

İştə, övlad, siz bu hali görün,

Bu iki vəzəh ehtimalı görün;

Vəqtdən daim istifadə edin,

Elm təhsilini iradə edin...

Ailədəki saflıq, məhribənlilik, səmimiyyət, yüksək ideal uşaqın mənəvi cəhətdən sağlam böyüməsi üçün an etibarlı zəmindir. İlk dəfə dünyaya göz açan uşaq ailədə hökm sürən münasibətlər mövqeyindən ətraf mühitə qıymət verir; ailə münasibətlərində cəmiyyətin bir növ modelini görür. Buna görə də istər ailədə, istərsə də hər hansı bir kollektivdə uşaq yeniyetmədə elə bir qayğı ilə shata olunmaz, ona elə bir şərait yaradılmalıdır ki, o, keçmişin iyrənc qalıqları - oğurluq, quldurluq, şəxsi mənəfət güdmək kimi hərəkətlərə yol vermasın: öz insanlıq ləyacatını səmarəli, şərfli əməkda görə bilsin.

Sabirin "Yeni füyuzat" jurnalında nəşr etdirdiyi "Uşaq və pul" şeirində oxuyuruq ki, yol ilə gedən bir sail qocanın pul kisəsi düşür. Bunu görən uşaq onu götürürək evə çatmağa tələsir. Anasına yolda baş verən olub-keçənləri danışır. Bundan sonra onların da artıq pulu olacağını, heç nəyə ehtiyacı qalmayacaqlarını dedikdə ana bir başqa məzmunda ovladına təsli sözlə belə başa salır:

Dedi: "Oğlum, nə sərd imis qanın

Ki, buna razi oldu vicdanın?

Tifli-məsum ikən günah etdin,

Kəndi vicdanını təbəh etdin.

Niyə verdin fənaya doğruluğu,

İrtikab eylədin bu oğruluğu?

Hiç zənn etməm, özgənən malı

Bizi zəngin qılıb, edə ali.

Yox, yox, oğlum, inan ki, xar oluruz!

Ərzəli-əshli-rüzigar oluruz!

Xain olsaq əger bu dünyada,

²² ADPU-nun Ağcabədi filialının müəllimi

İrzü namusunuz gedər badə

Gözümüz müntəhayi-zillətdən
Baxamaz kimsəyə xəcalətdən;
Gərçi pul çox fərhəfəzədir, oğul,
Levk namus pək bəhadır, oğul!" (3, s.160)

Mirza Ələkbər Sabir uşaq şeirlərində onu da göstərir ki, hər bir valideyn isə övladının kimlərlə yoldaşlıq, dostluq etdiyini, bu dostluğun hansı prinsiplər üzərində qurulduğunu bilməli, övladının düzgün yoldan sapmasına imkan verməməlidir.

M.Ö.Sabirin "Canuşçu və sel" əsərində də, həmçinin, ideya-məzmun cəhətdən səmərəli olan estetik təsirin da qüvvətliyi mənasında ilk mənbəni takrar etməyən, orijinal ideyalı və məzmunlu uşaq əsəri kimi meydana çıxmışdır. "Canuşçu və sel" əsərinin məzmunu uşaqların həyatı və tərbiyəsi ilə bilavasitə əlaqələndirməyə xidmət edir.

M.Ə.Sabirin "Ə.S." imzası ile qələmə aldığı "Artıq alıb, əskik satan tacır" şeiri də uşaqların maraq dairəsi, yaşıviyyələri, dərkəmə qabiliyyəti baxımından da təqdirəlayıqdır. Göstərilir ki, çəkidi artırığına alıb əskiyinə satan tacırının oğlu atasının dəsti-xottını tutub. Atasının dükəndə olmamasından istifadə edən oğul atasından oğurlamaq istəyir. Ata oğlunu oğurluq üstündə tutan zaman oğlunu sillələyir. Bunu görən nurani qoca isə işə qarşaraq belə deyir:

Ökdöyin danının budur somarı,
Sandan öz eyleyib həmin hünəri
...Tərbiyat müstahəddir, övlad
Pədərindən nə görə, eylər yad.
...Saleh ol, saleh olsun övladın!
Taleh ol, taleh olsun övladın!

Belə bir ümumişlərdənapaşınq olar ki, Mirzə Ələkbər Sabir uşaqların, yeniyetmələrin təbiyəsini, onların bəşixiyət kimi, vətəndaş kimi, kamil insan kimi təbiyə olunmasını vəzifəsindən asılı olmayaraq hər bir valideynin borcunu şərəf işi hesab edib, hər bir valideynin əməlini aydın, sada, təsirli misralarla göstərib. Bununla bərabər, Mirzə Ələkbər Sabir hər bir uşaq şeirində valideynləri və uşaqları halal əməyə səsləyib, işğurlaşlıq təbiyəsindən önməyə verib, uşaqlar üçün səsləyib. Səsləyib, hər bir uşaq şeirində valideynləri və uşaqları halal əməyə səsləyib, işğurlaşlıq təbiyəsindən önməyə verib. Uşaqların maraq dairəsinin, yaş soviyyələrinin nəzərə alındığından, Mirzə Ələkbər Sabirin yazdığı hər bir şeir iibrəli səciyyədən ibarətdir. Sabir uşaqlar üçün yazılmış əsərlərinin hər birindən atalar sözləndirdikdən istifadə edərək estetik fikri daha qabardıb, ümumiləşdirici məhiyyəti və bədii ifadəni aydınlaşdırıldıb. O, uşaqları vətənə, xalqın adət və ənənələrinə və ya milli dəyərlərə məhəbbət ruhunda böyütməyi əsas amaliyati sayıb (4, s.84).

Mirza Ələkbər Sabirin uşaq şeirləri Azərbaycan uşaq ədəbiyyatının qızıl fonduna daxil olan dəyəri sənət nümunələridir. Hələ çox yüz illar keçəcək, zaman-zaman Sabir yaşa dolub əsrlərin yaşıdı olacaq, onun bütün ruhu, qəlb ilə yazılışı bu sənət inciləri isə nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə keçib Sabiri yaşadacaq.

Ədəbiyyat:

1. Uşaq və buz. Dərsə gedən bir uşaq : şeirlər - Bakı : Altun Kitab, 2013
 2. XIX əsrin sonu və XX əsrin əvvəlində uşaq ədəbiyyatı. Məktəb uşaqlarına təhsil ; Yalançı çoban ; Qoca bağban və s. : şeirlər və mənzənət hekayələr / Azərbaycan Mədəniyyət Mərkəzi, 2008
 3. XIX əsrin sonu və XX əsrin əvvəlində uşaq ədəbiyyatı : 3 cildlər - Bakı : Öndər, 2004
 4. Qoca bağban : Uşaq və pul ; Arıq alıb, əşik sazan tacir : mənzənət hekayələr / Əsgərov F. Azərbaycan uşaq ədəbiyyatı. - Bakı : Pedaqoji Universitet, 2012
 5. XIX əsrin sonu və XX əsrin əvvəlində uşaq ədəbiyyatı. Satıralar ; Müxtəlif şeirlər . Uşaqlara hədiyyə / XX əsr Azərbaycan şəiri antologiyası : (1905-1920-ci illər) - Bakı : Sənə-Qurb, 2008

Xülas

Uşaqlar, yeniyetmələr, gənclər bizim gələcəyimizdir. Onları xosbəxt, cəmiyyətə yararlı, vətənpərvərlik rühündə böyüdüb təriyə etmək, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalasdırmaq ümumxalq əhəmiyyətli bir məsələdir. Bütönlükdən işdə gecikmək, "uşaqdır, sonra düzələr", "böyüyəndə aralar" "fəlsəfəsi" ilə arxayımlaşmaq, özünə təselli vermək yoxdur. Əyri bitmiş ağacı düzəltmək çotin olduğu kimi mənəvi cəhətdən sıkəst böyüyən uşaqları sağlantıda ondan da cətindir.

Uşaq ve yeniyetmələrin yenidən tərbiyəsi böyük pedaqoji ustalıq, dərin bilik, təcrübə, səbr, dözlüm və vaxt isteyir. Altı aylıq uşaqın tərbiyəsi üçün bir psixoloqdan məsləhət istədikdə o, uşaqın yaşıını öyrənib valideynlərin altı ay gecikdiklərini söyləmişdir. Bu kimi narahat edici məsələlər uşaq ruhunun bilicisi adlandırdığımız pedaqoq və məarifçi Mirzə Əlakbər Sabırı da dərindən düşündürmüdü. Müdirlik Sabır tək uşaq şeirləri yazımaqla işini bitmiş hesab etməmiş, həmcinin, hansı üsul, vasita və tərzkərdən istifadə etməyin yollarını da göstərmmişdi.

Mirza Ələkbər Sabir hər bir uşaq şeirində valideynləri və uşaqları halal əməyə səsləyib, işğuziarlıq tərbiyəsinə önmə verib, uşaqlar üçün sadə yazdığı hər bir şeirin finalında ibrətəmiz nəticəyə yer verib. Uşaqların maraq dairəsini, yaş-səviyyələrini nəzərə alan Mirza Ələkbər Sabirin yazdığı hər bir şeir ibrətli səciyyə daşıyır. Sabir uşaqlar üçün yazılımış əsərlərinin hər birində atalar sözlərindən istifadə edərək estetik fikri daha qabardıb, ümumiləşdirici mahiyyəti və bədii ifadəni aydın fərqləndirdi. O, uşaqları vətənə, xalqın adət və ənənələrinə və ya milli dəyərlərə məhəbbət rühündə böyütməyi əsas amil sayıb.

Açar sözler: Mirza Ələkbər Sabir, uşaq şeirləri, təlim, tərbiyə, təhsil, pedaqoq, müəllim, pedaqoji aspect, psixoloji məqam

THE ROLE OF MIRZA ALAKBAR SABIR'S CREATIVITY IN THE EDUCATION OF THE YOUNG GENERATION

Summary
Children, teenagers, young people are our future. It is a matter of national importance to raise and educate them in a happy, socially useful, patriotic spirit, and to form them as comprehensively developed personalities. It is not permissible to be late in this matter, to be reassured by the "philosophy" of "he is a child, it will be fixed later", "moments when he grows up", and to console himself. Just as it is difficult to fix a crooked tree, it is even more difficult to heal children who grow up spiritually crippled.

Re-education of children and adolescents requires great pedagogical skills, deep knowledge, experience, patience, endurance and time. When I asked a psychologist for advice on raising a six-month-old child, he found out the child's age and said that the parents are six months late. Such worrisome issues made Mirza Alakbar Sabir, an educator and educator who we call a child soul connoisseur, deeply think. Wise Sabir did not consider his work finished by writing children's poems, and also showed what methods, means and ways to use.

In each children's poem, Mirza Alakbar Sabir called parents and children to halal work, gave importance to business education, and gave an instructive result in the finale of each simple poem he wrote for children. Each poem written by Mirza Alakbar Sabir, which takes into account the interests and age levels of children, has an exemplary character. In each of his works written for children, Sabir used proverbs to enhance the aesthetic idea, clearly distinguishing generalizing essence and artistic expression. He considered raising children in the spirit of love for the motherland, people's customs and traditions, or national values as the main factor.

Keywords: Mirza Alakbar Sabir, children's poems, training, upbringing, education, pedagogue, teacher, pedagogical aspect, psychological aspect

РОЛЬ ТВОРЧЕСТВА МИРЗЫ АЛЕКБЕРА САБЫ.. А В ВОСПИТАНИИ МОЛОДОГО ПОКОЛЕНИЯ

Резюм

Дети, подростки, молодежь – наше будущее. Воспитание и воспитание их в счастливом, общественно полезном, патриотическом духе, формирование всесторонне развитых личностей — дело государственной важности. Непозволительно опаздывать в этом деле, успокаиваться «философией» «кон ребенок, это исправится потом», «моментами, когда он подрастет», и утешать себя. Как трудно починить кривое дерево, еще труднее исцелить детей, которые растут духовно уродливыми.

Перевоспитание детей и подростков требует большого педагогического мастерства, глубоких знаний, опыта, терпения, выдержки и времени. Когда я обратилась за советом к психологу по воспитанию шестимесячного ребенка, он узнал возраст ребенка и сказал, что родители опаздывают на полгода. Такие тревожные вопросы заставили глубоко задуматься Мирзу Алекспера Сабира, педагога и педагога, которого мы называем знатоком детской души. Мудрый Сабир не считал свою работу законченной написанием детских стихов, а также показывал, какие методы, средства и способы использовать.

В каждом детском стихотворении Мирза Алекпер Сабир призывал родителей и детей к хяльной работе, придавал значение бизнес-образованию и давал поучительный результат в финале каждого простого стихотворения, написанного им для детей. Каждое стихотворение, написанное Мирзой Алекпером Сабиром с учетом интересов и возрастного уровня детей, имеет образцовый характер. В каждом своем произведении, написанном для детей, Сабир использовал пословицы для усиления эстетической идеи, четко различая обобщающую сущность и художественную выразительность. Главным фактором он считал воспитание детей в духе любви к Родине, народным обычаям и традициям или национальным ценностям.

Ключевые слова: Мирза Алекпер Сабир, детские стихи, обучение, воспитание, образование, педагог, учитель, педагогический аспект, психологический аспект.

Rəyçi: Məmmədov Sabir Rüstəm oğlu

ADPU-nun Ağcabədi filialının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru